



# X “Xudafərin harayından qalan mən!..” XUDAFƏRİN



Qəzet 1932-ci ildən çıxır № 09-10 (6815-6816) 24 avqust 2019-cu il Cəbrayıl RİH-nin orqanı

## 23 AVQUST Cəbrayılın işğalından 26 il keçdi Anım tədbirləri keçirilmişdir



**Avqustun 23-də Cəbrayıl rayonunun işğalının 26-cı il-dönümü ilə əlaqədar ümum-rayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti Aparatı, ictimaiyyətin nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə 4 sayılı qəsəbədəki "Şəhidlər" Abidə Kompleksi önünə toplaşaraq torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin abidələri önünə gül dəstələri**

Cocuq Mərcanlıda aparılan genişmiqyaslı quruculuq işləri bir daha deməyə əsas verir ki, tezliklə doğma yurd yerlərimizə dönəcəyik.

Qeyd etmək istərdik ki, işğaldan əvvəl rayonda 510 çarpyılıq xəstəxana birləşmələri, 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və s. fəaliyyət göstərirdi. Rayon tarixdiyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonun tibb müəssisələrində 92 həkim, 432 orta ixtisaslı tibb bacısı, 301 texniki işçi çalışırdı. Yeti-



**düzmüş, xatirələrini ehtiramla yad etmişlər.**

Tədbir ehsan süfrəsi ətrafında davam etdirildi. Şəhidlərimizin ruhlarına dualar oxundu və xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov çıxış edərək rayonun işğalına qədərki dövrdə görülmüş müdafiə tədbirlərindən, işğaldan sonra əhalimizin qarşılaşdığı çətinliklərdən, bu çətinliklərin aradan qaldırılması sahəsində görülmüş və görülməli işlərdən söz açdı. Qeyd etdi ki, ordumuzun 2016-cı il Aprel Zəfəri və cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə

məkdə olan nəslin təlim-təربiyəsi ilə 1600 nəfərdən çox müəllim məşğul olurdu.


Cəbrayıl rayonu erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 392 nəfər şəhid vermişdir. Şəhid olmuş 392 nəfərin 368 nəfəri rayonun, 24 nəfəri isə əslən Cəbrayıldan olub Bakı, Sumqayıt və digər rayonlarda məskunlaşan həmyerlilərimizin övladlarıdır. Rayon üzrə 6 nəfər - 5 nəfər ölümdən sonra, 1 nəfər isə sağ ikən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

**Avqustun 22-də Azərbaycan İstiqlal Muzeyində Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə şəhid Nurəddin Məhəmmədəli oğlu Fətullayevin xatirəsi işığında anım tədbiri keçirildi. Cəbrayıl rayonunun işğalı faciəsinin 26-cı il-dönümü ərəfəsi keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. Daha sonra rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı tədbiri giriş sözü ilə açıb qeyd etdi ki, Cəbrayıl rayonu yadellilərlə müharibədə 392 şəhid verib, yüzlərlə insan yaralanıb, əlil olub. 15 avqust Daşbaşı faciəsi ilə Cəbrayılın süqutunun əsası qoyuldu. O döyüşlərdəki şəhidlərimizin biri də Nurəddin Məhəmmədəli oğlu Fətullayevdir. Bu gün bu tədbirdə biz Nurəddinə həsr olunmuş Vahid Məhərrəmovun "Pulemyotçu Nurəddin" kitabının da təqdimatını keçirməklə həm də elə bütün şəhidlərimizin xatirəsini yad edirik.**

Daha sonra Nurəddin Fətullayevlə bağlı videoçarx nümayiş olundu. Burada şəhidin müxtəlif vaxtlarda çəkdiyi olduğu şəkillər, habelə ona həsr olunmuş yazılar - Ə.R.Xələflinin "Karvan körpüdən keçir", İsmayıl İmanzadə və T.Abbaslının Cəbrayıl şəhidlərindən bəhs edən kitablarından müfəviq səhifələr, bələ ayrı-ayrı qəzet yazıları sanki dil açıb tamaşaçılara bir şəhidin ömür hekayəsini danışdı.

Şəhid Nurəddin Fətullayevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz şair-publisist, "Kredo"qəzetinin baş redaktoru Ə.R.Xələfliyə verildi. O, şəhidin anası Gövhər xanıma, şəhidin xalası Əməkdar artist Yaqut xanıma Abdullayevaya xitabən dedi ki, bu gün Nurəddin təkə sizin deyil, bütün Azərbaycanın şəhid övladıdır. Biz burada videoçarxda əbədi gəncliyində qalan şəhid Nurəddinin - hər ilinə on il yazılan bir gəncin ömür yoluna tamaşa etdik.

Daha sonra Ə.Xələfli yazıçı-publisist Vahid Məhərrəmovun Nurəddinin xatirəsi işığında yazdığı "Pulemyotçu Nurəddin" ki-



kitabının şəhidə bir mənəvi abidə olduğunu diqqətə çatdırdı.

Axırda Əli Rza müəllim vətənpərvərlik ruhlu şeirini oxudu.

Nurəddinin döyüş yoldaşı, ehtiyatda olan mayor Rafiq Bayramova söz verildi.

- Tədbir məni Cəbrayılı günlərə qaytardı. Bizi Cəbrayılıla bağlı xatirələr bir-birimizə bağlayır. Biz o vaxtlar eynimizə də gətirməzdik ki, Cəbrayıl nə vaxtsa işğal olunar. Onda müstəqillik istəyirdik, ancaq müstəqilliyimizi düşünürdük. Lakin qismət elə gətirdi ki,



bu gün məcburi köçkün kimi acı bir həyatı yaşayırdıq.

Daha sonra döyüşlərlə bağlı xatirələrini bölüşən Rafiq müəllim Cəbrayılıda görüşmək arzusunu dilə gətirdi: - Arzu edirəm ki, Cə-

brayılın azad gününə yığılaşq, Cəbrayılın azad olunmasını tezliklə qeyd edək.

Cəbrayılıda batalyon komandiri olmuş Səxavət Mirzəev, Nurəddinin komandiri olmuş Təvəkkül Həsənov, Arif Xəlilov, Fuad Şəhriyarov, filologiya elmləri doktoru Kamil Bəşirov, Əməkdar artist Yaqut xanım Abdullayeva, şair Rafiq Mirzə, fəlsəfə doktoru Tahir Şirvanlı və başqaları çıxışlarında şəhid Nurəddin Fətullayevin xatirəsi işığında çıxışlar edib, doğma Cəbrayıl torpağına qayıtmaq arzuslarını dilə gətirdilər.

Bakı məktəblilərindən Nuray Səfiyeva, Əfsanə Mahmudova, Aişə Abbaszadə, Sevda Verdiyeva şairlərdən İsmayıl İmanzadənin, Malik Əhmədovun, Abdulla Qurbaninin vətənpərvərlik ruhlu şeirlərini və şəhid Nurəddinə həsr olunmuş şeirləri səsləndirdilər.

Axırda Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin fond müdiri Ayten Fətullayeva çıxış etdi, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibliyə, Tariy-

el Abbaslıya və tədbir iştirakçılarına təşəkkürlərini çatdırdı, yaxın gələcəkdə Cəbrayıl torpağına qayıdub yaşamaq arzuslarını dilə gətirdi.

**Şakir ƏLİFOĞLU**

**Avqustun 8-də 2019-cu ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.**

Yığıncaqda Cəbrayıl rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov diqqəti əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçən Nazirlər Kabinetinin 2019-cu ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağa yönəltdi. Daha sonra rayonda görülən işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.

Qeyd edildi ki, cari ilin 6 ayında rayon üzrə 17920 ailə tə-

## Yarımillik hesabat dinlənildi



zində artıq işlər tam başa çatdırılmışdır. Həmin 5 qəsəbənin daxili

etibarən sakinlər tərəfindən pambıq əkininə başlanmış, eyni zamanda həmin ildən tut tıngləri əkilməklə baramaçılığın inkişafı üçün təməl yaradılmışdır. 2019-cu ildə baramaçılarımız keçən ildəkindən 3 dəfədən çox olmaqla, 4 ton 840 kq yaş barama yetişdirərək "Azəri-pək" MMC-yə təhvil vermiş, nəticədə ümumilikdə 43560 manat gəlir əldə etmişlər. Eyni zamanda pambıq əkini ilə məşğul olan sakinlər bu il 102.25 hektar sahədə pambıq əkməmiş, hazırda yüksək məhsul əldə edilməsi üçün aqrotexnikaya uyğun işlər görülməkdədir.

Bu ilin məhsulu üçün ümumilikdə rayon üzrə 2980 hektarda taxıl, 948 hektarda yonca, 31 hektarda kartof, 102 hektarda pambıq, 68 hektarda bostan-tərəvəz və 140 hektardan çox sahədə təkrar qarğıdalı əkilmişdir. Taxıl sahələrində biçin 22 gün müddətində tam başa çatdırılmış, 10185 ton taxıl məhsulu yığılaraq, hər hektardan 34.2 sentner məhsul əldə edilmişdir.

Həmçinin Cocuq Mərcanlı kəndində məskunlaşan ailələrə verilmiş torpaq sahələrində 6 hektarda pambıq, 8 hektarda şəkər çuğundurdu, 12 hektarda yonca, 2 hektarda tərəvəz əkilmişdir. Kənddə tikilməkdə olan suvenir istehsalı müəssisəsində işlər sürətlə davam etdirilir.

Rayon üzrə şəxsi təsərrüfatlarda 10765 baş iri buynuzlu, 111854 baş xırda buynuzlu heyvan saxlanılır. Rüb ərzində 4218 ton süd, 541 ton ət, 2 milyon 630 min ədəd yumurta istehsal olunmuşdur.

Keçən il rayon əhalisindən cəmi 148 nəfər özünüməşğulluq layihəsi çərçivəsində təlimə cəlb olunaraq biznes ideyasını müdafiə etmiş, onlardan hazırda kimi 106 nəfər sakinimiz aktivlərlə təmin olunmuş, 2019-cu ilin 6 ayında 71 nəfər özünüməşğulluq proqramı çərçivəsində təlimə cəlb olunaraq kursu bitirmişlər. Bu ilin 6 ayı ərzində rəsmi statistikaya əsasən rayon üzrə 169 nəfər daimi işlə təmin olunmuşdur ki, onlardan da 7 nəfəri mövcud müəssisələrdə, 107 nəfəri yeni açılmış müəssisələrdə, 55 nəfər isə fiziki şəxs kimi

fəaliyyət sahəsi yaratmışdır.

6 ay ərzində rayon üzrə cəmi 13 milyon 560 min manatlıq ümumdaxili məhsul istehsal edilmiş, ondan 11 milyon 625 min manatı kənd təsərrüfatı, 951 min manatı sənaye, 903.5 min manatı tikinti, 24 min manatı nəqliyyat, 65.5 min manatı isə rabitə sahəsində olmuşdur.

Altı ayda rayon üzrə 184 nikah, 49 boşanma qeydə alınmış, yeni doğulanlar 623 nəfər, vəfat edənlər 166 nəfər, qeydiyyatda gələn 109 nəfər, çıxanlar isə 11 nəfər olmuş, ilin əvvəlindən indiyə kimi 457 nəfər təbii artım, 98 nəfər isə miqrasiya artımı qeydə alınmışdır.

Məruzə ətrafında Cəbrayıl rayon DAİM-in direktoru Şahin Şiri-

kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şirinov Mustafa Surxay oğluna isə "Tərəqqi" medalı təqdim olunmuşdur.

Qeyd edək ki, Vaqif Məhərrəmov uzun müddət - 43 il polis orqanlarında məsul vəzifələrdə şəərəfli və səmərəli xidmət yolu keçdiyinə görə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmri ilə "Azərbaycan Polisinin 100 illiyi" medalı ilə də təltif olunmuşdur. Onu da xatırladaq ki, onun rəhbərliyi altında Cəbrayıl polisi şanlı yol keçmişdir. Belə ki, Vaqif Məhərrəmovun rəhbərlik etdiyi şəxsi heyətin fədakarlığı sayəsində Cəbrayıl rayonu ilə həmsərhəd olan Hadrut rayonunun Banazur, Zamzur, Dolanlar və s. - 12 kəndi erməni yaraqlılarından azad edilmişdir. Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlılar isə həmin kəndlərdə məskunlaş-



sərrüfatında birləşmiş 81.4 min nəfər rayon əhalisinin müvəqqəti kompakt məskunlaşma yerlərində ümumilikdə 24 səyyar görüş-qəbul keçirilmiş, həmin görüşlərdə 950 nəfər rayon sakinini iştirak edərek onları narahat edən məsələlərlə bağlı 129 təklif irəli sürmüşlər. On-

ıçməli su xəttinin dəyişdirilməsi istiqamətində iş aparılır.

Dünya Bankının və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun maliyyə dəstəyi ilə Biləsuvar rayonu ərazisində 2003-cü ildə tikilmiş 2598 evdən ibarət 6 qəsəbənin daxili yollarının əsaslı təmi-



lardan 38-i müsbət həll olunmuş, 91-i barədə müvafiq tədbirlər görülmüşdür.

İlin birinci yarısında 2007-ci ildə istifadəyə verilmiş 1856 ailəlik beş qəsəbəyə 1 saylı qəsəbədəki anbardan su nəql edən 15075 p/m mərkəzi boru xəttinin dəyişdirilməsinə başlanmış və qısa vaxt ər-

rində başlanmış və iş hazırda davam edir.

Ölkə Prezidentinin tapşırığının icrası olaraq əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə xidmət ərazimiz olan köçkün qəsəbələrində, eləcə də rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 2016-cı ildən



nov və DSMF Cəbrayıl rayon şöbəsinin müdiri Akif Məmişov çıxış edərək rayonun kənd təsərrüfatı və sosial sahədə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat vermişlər.

\*\*\*

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab

mışdılar.

İnanırıq ki, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunacaq və o zaman da göstərəcəkləri şücaətə görə həmyerlilərimiz arasında medalçılarımızın sıraları artacaq, dövlətimiz tərəfindən təltif və mükafatlarla



İlham Əliyev tərəfindən təltif edilmiş Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Həsənov Kamal İltifat oğluna, rayon Ağsaqqallar Şurasının sədri Məhərrəmov Vaqif Əfsər oğluna, rayonun İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin direktoru Rəhimov Fəxrəddin Qara oğluna "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı, RİH başçısının Böyük Mərcanlı

layiq görülecəklər. Başqa sözlə, hər bir təltif, hər bir medal həm rayonumuzun, həm də bütövlükdə ölkəmizin əldə etdiyi uğur kimi qiymətləndirilməlidir.

Dövlətimiz, ölkəmiz yolunda fədakarlıqları müqabilində medalla təltif olunanlarımızı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!

"XUDAFƏRİN"

**Neca gündür həyatın sınaqlarına sinə gərən, taleyini vətənin taleyiylə bölüşən insanlardan və onların şərəf dolu həyatından bəhs edən bir kitabla üz-üzəyəm. Bu kitab Şakir Əlifoğlunun ərsəyə gətirdiyi "Cəbrayılın Milli Qəhrəmanları" kitabıdır. Hər sətrində vətənə sevgi, dövlətə, millətə böyük yanğı özünü göstərir bu kitabda. Kitabı oxuduqca adama elə gəlir ki, müəllif kitabda yer almış hər qəhrəmanla bir yerdə səngərlərdə olmuşdur. Sanki şəhidliyə aparan yolda onlardan birlikdə atdımlaşmışdır. Çünki hər bir qəhrəmanın obrazı o qədər canlı şəkildə verilmişdir ki, bunu başqa cür təsəvvür etmək mümkün deyildir.**

## Şakir Əlifoğlu və Cəbrayılın Milli Qəhrəmanları

Kitabın ön sözü Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının I müavini Arif Fərzəliyev tərəfindən qələmə alınmışdır. Ön sözdə ürəkden gələn bir yanğı özünü qabarıq şəkildə göstərir. Buna görə Arif Fərzəliyevə bir Cəbrayılı olaraq təşəkkür edirəm.

Milli Qəhrəman Şikar Davud oğlu Aslanovun həyatı oxucu üçün örnək olacaq qədər hərtərəfli ortaya qoyulur. Milli Qəhrə-

manların ailələri ilə hər görüşdə müəllif keçirdiyi hiss və həyəcanı elə qələmə alır ki, kövrəlmədən oxumaq mümkün deyil bu kitabı. Boynuma alım ki, 95 səhifəlik kitabı 10 günə güclə oxudum. Hər vərəqi o üzə aşıranda mənə elə gəlirdi ki, tonlarla ağır olan bir yükü qaldırıram. Çünki hər səhifədə canını vətən uğrunda qurban vermiş bir igidin tale yükü vardır. Şikar Aslanovdan sonra gələn Milli Qəhrəmanları bir-bir oxuyub keçdik-

çə az qalırım havalanam. Bu qədər qeyrətli oğulları olan vətən düşmən önündə məğlub olarmı? Çox çətin sualdır. Amma cavabı çox asandır: xeyr.

İrəliləyən səhifələrdə bu xeyr sözü daha dolğunluqla öz yerini alır. Bir-bir baxıram: Vahid Həbibulla oğlu Quliyev, Quliyev Mələb Kamran oğlu, Məmmədov Kazım Ərşad oğlu, Hüseynov Vüqar Tofiq oğlu, Əkbərov Akif Abbas oğlu. Bu, elə belə siyahı deyil.

Qaniyla, canıyla torpağa ölüb qarışanların siyahısıdır. Hər biri şərəf məktəbidir. Hər birinin Tərcümeyi-halında kişilik məktəbi öz yerini tapıb. Allah bütün şəhidlərə rəhmət eylesin. Canlarını vətən uğrunda fəda edənlər haqqında illərlə yazasan qurtarmaz. Amma bu kitabın əziyyətini çəkən, mənəvi yükünü çiyinlərində, ürəyində, xəyallarında daşıyan bir insana - "Xudafərin" qəzetinin baş redaktoru Şakir Əlifoğluna təşəkkür edirəm. Çox sağ ol deyiməm fədakar jurnalista, gözəl alimə. Sağ ol, qardaş, yazan qələminin mürekəbi tükənməsin.

Malik ƏHMƏDOĞLU





**İyulun 17-də "Azərxalça" ASC-nin Cəbrayıl filialında üzərlərində Qarabağ atları təsvir olunan xalçaların kəsim günü qeyd edilmişdir.**

Respublikamızın dilbər guşələrindən olan Qarabağın füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nadir cins atları ilə yanaşı, həm də xalçaları ilə dünyada tanınır. Qədimliyi ilə seçilən bu xalçalar Azərbaycan dekorativ tətbiqi sənətinin nadir

incilərindəndir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməsi məqsədi ilə 5 may 2016-cı

## Qarabağ atlarının təsviri olan xalçaların kəsim günü

il tarixli 2032 sayılı Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

Tarixən Cəbrayıl əhalisinin qədim ənənələrə söykənən xalça toxuculuğu tətbiqi sənət növü ilə məşğuliyyəti nəzərə alınaraq, Biləsuvar rayonu ərazisində kompakt məskunlaşdığımız məcburi köçkün qəsəbələrində "Azərxalça" ASC-nin Cəbrayıl filialının tikintisinə başlanılmış, 15 dekabr 2018-ci il tarixdə işlər tam başa çatdırılaraq istifadəyə verilmişdir.

Filiolda 70 nəfərdən artıq qadın xalçaçılıq sənəti ilə məşğul olur və indiyə kimi müxtəlif ölçülərdə 43 ədəd, ümumilikdə 181 m2 xalça toxunaraq "Azərxalça" MMC-ə təhvil verilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra



edən Arif Fərzəliyev, başçının müavini Tapdıq Nəsirov, aparatın digər məsul işçiləri Qarabağ atlarının təsviri əks olunmuş xal-

çaların kəsilməsi mərasimində iştirak edərək, müəssisənin işçilərinə uğurlar arzulamışlar.

"XUDAFƏRİN"

## Cəbrayılı Milli Qəhrəmanlar

**Arif FƏRZƏLİYEV,**  
Cəbrayıl Rayon İcra  
Hakimiyyəti başçısının  
birinci müavini

Mən 2013-cü ildə Cəbrayıl rayon İcra Hakimiyyətinə birinci müavin təyin olunanda "Xudafərin" adlı rayon qəzetinin baş redaktoru dəyərli qələm sahibi Şakir müəllimə belə bir tövsiyə verdim: əslən bizim rayondan olan 6 nəfər Milli Qəhrəmanımız var. Məqam gəldikcə qəzetin səhifələrində onların döyüş yolunu işıqlandır. Qoy onları qəzetimiz vasitəsilə də oxuyub tanısınlar. Bu, həm də gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasına müsbət təsir göstərsin. Vətən uğrunda qazılıq edənlər, fədakarlıq göstərənlər, candan keçib bu yüksək fəxri ada layiq görülənlər həm də bir qəhrəmanlıq məktəbidir, vətənpərvərlik dərsləridir.


Düzü, belə bir tövsiyə Şakir müəllimin də üreyindən-canından oldu və o, canı-dildən bu istiqamətdə yazılar hazırlamağa başladı. Çünki Şakir müəllimin özü də Qarabağ müharibəsi veteranıdır, döyüşlərdə olub və həm də vətənpərvər ruhlu bir qələm adamı kimi belə bir mövzuya müraciət etmək də onun içindən-ruhundan gəlirdi.

Beləcə, müəyyən fasilələrlə o, hər bir Milli Qəhrəmanımızın döyüş yolundan bəhs edən reportajlar yazıb qəzetimizin səhifələrində dərc etdi. Düzdür, o, bu işi xeyli müddətə yazıb başa çatdırdı. Bunu da başa düşmək olar.

Ona görə ki, mövzu ağır mövzudur, hər bir Milli Qəhrəmanın ailə üzvlərinin yaşadığı ünvani tapmaq, vaxt ayıraraq ora getmək, ağırlı bir mövzudan bəhs açmaq və sonradan bu söhbətləri beyində aprobe-siya edib yazı halına gətirmək də fiziki və mənəvi əziyyətlər bahasına başa gəlir. Amma

Razılığımı bildirdim ki, bəli, bu tədbirlər də bu qəhrəmanlığın işığında araya-ərsəyə gəlib və bu cür tədbirlər də Milli Qəhrəmanlarımıza olan qədirlənliyimizin göstəricisidir.

Qeyd edim ki, Şakir müəllimin bu kitabı özünün 50 illik yubileyi ərəfəsində hazırla-



nə qədər əziyyətli-məşəqqətli də olsa, nə qədər uzun vaxt sərf olursa da, necə dəyərlər, Şakir müəllim öz işini astagəlliklə etdisə də, hər halda asta gördü-usta gördü.

Budur, indi Şakir Albalyev həmin yazıları qəzetdə verdiyi sıra ardıcılığı ilə, yəni çap olunduğu tarixi xronologiyayı qorumaqla bir kitabça şəklinə salıb, bu işin məsləhətçisi-yolgöstərənini kimi mənə kitaba redaktorluq edib, ön söz yazmağa, başqa cür desək, xeyir-dua verməyə gətirib.

Kitabın əlyazma variantını vərəqlədim, baxdım ki, axırda Şikar Aslanov və Kazım Məmmədovun xatirəsi işığında keçirilən tədbirlərdən hazırladığı reportajları da buraya salıb.


ması da bəlkə elə onun öz doğma elinə-obasına bir yubiley töhfəsidir. Çünki Şakir müəllim ruh etibarilə özünü xalqının varlığında gören, xalq, vətən yolunda ömürlərini fəda edən qəhrəmanların taleyində özünü axtarıb tapan ziyalımızdır. Məni bu qənaətə gəlməyə vadar edən həm də onun təbiətini uzunmüddət müşahidə edib tanımağımın bağlıdır və güman edirəm ki, heç yanılmamışam da.

Hesab edirəm ki, Şakir Albalyevin Milli Qəhrəmanlarımıza hörmət və sevgi işığında yazdığı "Cəbrayılı Milli Qəhrəmanlar" kitabı hər bir Cəbrayılı ailəsinin vətənpərvərlik mövzusunda dair dəyərli stolüstü kitabı olacaqdır.

*Tanınmış cərrah-həkim Cəlal Maşallah oğlu Babaşovun 70 illik yubileyi işığında qələmə alınmış "Şərəfli ömür" ("Elm və təhsil", 2019) kitabı işıq üzü görüb. Redaktoru Babək Babaşov, tərtibçiləri Çapar Fərid Kazımlı, Bəhram Zeynalov və Şakir Albalyev olan bu kitabda Cəlal həkimin 70 illik ömür yolundan bəhs açan müsahibələr, ailə üzvlərinin, qohumlarının, tanışlarının, bir sözlə, qələm adamlarının yazıları özünə yer almışdır. Onu da qeyd edim ki, kitabdakı yazıların səsi-sorağı təkcə ölkəmizdən deyil, İrandan, Türkiyədən də gəlib yetişib bizlərə. Belə ki, 1993-cü ilin avqust faciəsindən sonra doğma Cəbrayıl torpağından didərgin düşən Cəlal həkim bir müddət İran İslam Respublikasında çalışıb fəaliyyət göstərmiş, qardaş Türkiyə ölkəsinə də onun səsi-sorağı gedib çıxmışdır. Bu səbəbdən də kitabda həkimin İrandan və Türkiyədən olan dostlarının, həkim həmkarlarının da ürək sözləri özünə yer almışdır.*

## 70 ilin sorağı: "Şərəfli ömür"

Başqa sözlə ifadə eləsək, "Cəlal Babaşov-70" işığında araya-ərsəyə gələn "Şərəfli ömür" kitabı nə deyir sualının cavabı burada geniş şəkildə açıqlanıb şərh olunub. Çünki Cəlal həkim təkcə şərəfli həkimlik peşəsi ilə öz xalqına, camaatına" el-obasına xidmət etməklə bir cərrah - həkim kimi yox, həm də bir nurlu insan kimi, bir qeyrətli vətəndaş kimi, ailədə sədaqətli həyat yoldaşı, valideyn, baba kimi də özünə çox böyük hörmət qazanmışdır. Bu



üzdən də burada onun həkim kimi də, insan qəlbinə munis olan bir insan kimi də, həyat yoldaşı kimi də, ata və baba kimi də mühüm insani keyfiyyətləri ayrı-ayrı müəlliflərin dilindən təqdim olunur. Bu da Cəlal həkimin müxtəlif rəkarurlardan bütöv bir şəxsiyyət kimi obrazını görməyə imkan verir. Başqa cür ifadə eləsək, o, 70 illik şərəfli yaşam yolunda öz əməlləri ilə özünə qazandırdığı hörmətin mənəvi baxımdan abidəsini bu ki-

tabda ucaltmışdır. Bəli, dəridən düşündükdə, həyat belədir: insan gö-rəcəyi əməllərinin müqabilində özünə insanların nəzərində bir mənəvi abidə ucaltmış olur. Bu kitabı da cərrah-həkim Cəlal Babaşovun 70 illik ömür yolunda özünə qurduğu bir abidə hesab etmək olar.

Heç təsadüfi deyil ki, bu abidənin işığında Cəlal həkimin 70 illik yubileyini təbrik etmək üçün onu istəyənlər bu günlərdə "Nubar" restoranında bir

araya gəldilər. Bir daha dəridən düşündükdə, ona səmimi təbriklərini, xoş arzularını çatdırıb, ürək sözlərini bölüşdülər. Növbəti yubileyinin doğma Cəbrayıl torpağında, Şükürbəyli kəndində keçirilməsini uca Tanrıdan arzu etdilər. Biz də həmin tədbirdə dediyimiz kimi, bu arzusunun tezliklə həyata keçməsinə arzulayırıq: 75 illik yubileyinizi doğma rayonumuzda keçirdək, Cəlal həkim!

"XUDAFƏRİN"



26 ildir ki, doğma torpaqlarımızdan didərgin düşmüşük. Cocuq Mərcanlı kəndi istisna olmaqla Cəbrayılıımızın heç bir gu-

cağırdım. Bir az qurğuşun toplanmasını tapşırıdım. Axşama yaxın toplanmış qurğuşunu əritdim, soyuduqdan sonra şişin üstünə qoydum. Doğrusu, çox ağrıdı, bu ağrılara ancaq bu ağır nəslin qeyri adı şəfahət sahibi, çoxlarının dediyi kimi Həzrəti Fatimə şəxsiyyətinin təsəllisi ilə dözmək olardı və mənim də bu ocağa olan inamım bu dözümlü təmin etdi. Sabah ayılında şiş xeyli qızarmışdı. Günortaya yaxın artıq şiş çirk verməyə və çəkilməyə başlamışdı. Axşama yaxın istəyirdim ki, bu böyük möcüzəni bütün dünyaya car çəkim.

Heç kim inanmaq istəmirdi ki,

Beləcə, zamanla qoşa dövrən sürən Çələbilər nəslə zamanbazaman da elimizə-obamıza həyanpasiban durmuş, müşküllərə çarə bulmuşlar. Onlar öz yaşam tərzi ilə də bizlərə nümunə olmuşlar. Səbir, dözümlü nümayiş etdirməkdə də, ailəçilik ənənələrini qoruyub yaşatmaqda da ağsaqqallıq - ağbirçəklik missiyasını ləyaqətlə yerinə yetirmişlər. Elə Hənifə Çələbinin rəsmi ömür yoluna da qısaca göz yetirməklə bunu aydınca sezmək olar:

Zamanova Hənifə Həsən qızı 1939-cu ildə Cəbrayıl rayonunun Nüsüs kəndində anadan olub.

## Elimizin anası - Hənifə nənə

(Hənifə Çələbi Zamanovanın əziz xatirəsinə)

şəsinə ayaq basa bilmirik. O cümlədən də müqəddəs Hacı Qaraman ziyarətəgahına. İnanc-güvənc yerimiz olan Hacı Qaraman ocağına, Çələbilər məscidinə gəlib baş çəkə bilməsək də, ayaq döyə bilməsək də, onların ünlü nümayəndələri olan Çələbilərimizin simasında onlarla görüşməklə təsəllimizi alırıq. Ancaq bu 26 ildə də çox itkilərimiz oldu. Bu itkilərimiz müqəddəsliyinə tapındığımız Çələbilər nəslindən də yan keçmədi. Hələ doğma yurdumuzdan didərgin düşməmişkən mələkmisallı Suqra Çələbinin dünyasını dəyişməsilə elə bil ki, çərxi-fələyin də üzü döndü bizlərdən. Suqra Çələbinin 40 mərasimindən az müddət sonra köçkünlük faciəmiz - qara günlərimiz başladı. Bu zaman günlərdə də camaatımız Cəbrayıldakı olduğu kimi, yenə də Çələbilər nəslinin nümayəndələrinə pənəh gətirdi, onların təmsalində özlərinə mənəvi söykənəcək tapdı, dərini onlara söylədi, dərmanını onlardan dilədi. Bunun da köklü əsasları vardı. Çünki onlarda kəramət görmüşdülər. Hələ Cəbrayıldakı ikən dünyasını dəyişmiş Fatma nənə - Fatma Çələbi ilə bağlı Minbaşılı kəndindən olan Dilərə Miriş qızının "Dünyamızın dünyası, anaların anası" dediyi Fatma nənə - Alı Çələbinin qızı olan Fatma Çələbi ilə bağlı söylədiklərinə diqqət kəsilək:

"Təqribən 1983-cü ilin ortaları, damar iynəsi vurularək damarım partladı. Bileyim yavaş-yavaş şişməyə başlamışdı. Qorxa-qorxa həkimlərə müraciət etdik, Cəbrayıl xəstəxanasının cərrahları əməliyyat olunmasını təklif etdilər. Onu da dedilər ki, nəticədə 3 barmağın işləyəcək. Fikirləşdim ki, yərəbbim, bu uşaqlar körpə, köməyim də yox. Mən neyləyəcəm. Ona görə də etiraz etdim. Elə hey qəlbimdə dolandırdım ki, gedim Hacı Qaramana qurban kəsdim, mütələq şəfa taparam. Qismət elə oldu ki, Qasımova Fatma Çələbi ilə bir məclisdə görüşdük. Və yanaşı oturması olduq. Xəcalət məni öldürürdü. Əlimi süfrəyə uzadanda Fatma Çələbi bileyimdən tutub özünə tərəf çəkdi. Bu nədi ay qız, dedi. Əhvalatı utana-utana danışdı ağıladım.

Ağlama, bacı-dedi. Niyə qorxursan. Allah var, rəhmi var. Axşamnan bir az qurğuşun bağla ötüb keçəcək, inşallah. Evə gələcək böyük oğlum ilhamı tez

belə möcüzə baş vermişdir. Düzdür, bundan sonra çoxları belə fəsadlara qarşı qurğuşundan dərman kimi istifadə etmək istəmişdi. Daha bilmirdilər ki, qurğuşun həmin qurğuşun ola bilər. Onu dərman buyuran şəxsin nəzər duası əsas şərtidir.

Fatma Çələbiyə Allah rəhmət eləsin. Allah şahiddir ki, mən eşidən qulaqlarımın qeydiyyatını yazıram".

Çələbilər ocağının göstərmiş olduğu bu cür möcüzəli halların şahidləri çoxdur. Fatma Çələbinin ilk övladı olan Hənifə Çələbi Həsən qızı Zamanovanın da bu günlərdə - 27 iyun 2019-cu ildə dünyasını dəyişməsi onsuz da vətən sarıdan yaşlı-yaralı olan qəlbimizi bir daha sızlatdı. Bu ağrı-acımızın da əks-sədası sosial şəbəkələrdə, feyzbuk səhifələrində həməllilərimiz tərəfindən öz ifadəsini tapdı. Gəncə Kənd Təsərrüfatı Akademiyasının müəllimi, Hənifə Çələbinin böyük övladı olan İlhamə xanımın həyat yoldaşı Vaqif Mirzəliyevin bu acı xəbəri özünün feyzbuk səhifəsində paylaşması isə elə bil elə bizim hər birimizin içindən gələn hüznü duyğuların ifadəsi idi:

"Ən çətin anların güvənc yeri, bağlı müşküllü dillərin açarı, qəti qərarlı, vüqarlı, yalnız öz övladlar üçün deyil, ehtiyac ünvanlı bütün insanlara qayğıkeş və cəfakəş ana, böyüklü-küçüklü hamının Hənifə nənə deyər müraciət etdiyi Böyük Övliya Hənifə Çələbi dünyaya gəldiyi vaxtda da haqq dünyasına köç etdi. Elimizə başsağlığı verən bütün insanlara, dostlara, doğmalara, uzaq-yaxın ellərdə bu ocağın istisna ovunan bütün insanlara minnətdarlıq edirəm. Kəraməti və şəfahəti ilə uzun illər xatirələrdə yaşayacaq Hənifə Çələbiyə Ulu Tanrıdan rəhmət diləyir, Çələbilər ailəsinə, övladlarına can sağlığı arzulayıram.

Göyqöl qədər saf və sakit qəlb sahibi, abir imandandır deyərək, həya nümunəsi oldun bizim qızlara, ana. İllər ötəcək, nəsillər dəyişəcək, ötən əsrin 30-cu illərində Murmanskda repressiya illərinin qurbanı olmuş rəhmətlik maman Həvzə Çələbi kimi xatirələrdə olacaq da yaşayacaqsan, ana!!!


Torpaqımı anasız qalması deyər  
Torpağın qoynuna köçür Analar!!"

1963-cü ildə Qalacıq kəndindən olan Qasım Aslanovla ailə həyatı qurub. Bu izdivacdan İlhamə (1966), Abutalıb (1967), İkrəm (1969), Rasim (1971) və Vəsile (1976) adlı beş övladları - üç oğlu, iki qız övladları dünyaya gəlib. Həyat yoldaşı Qasım Aslanov 1976-cı ildə dünyasını dəyişsə də, Hənifə Çələbi əsl Azərbaycan qadını kimi namusla-ismətlə övladlarının qayğısına qalıb, onları böyüdüb araya-ərsəyə gətirib və hamısını da ev-eşik sahibi edib. Beş övladı atasız böyütmək və onları yerbəyer eləmək indiki dövrdə asan məsələ deyil. Ancaq belə məsul və şərəfli bir missiyanı 1993-cü ildə - yeni qaçqınçılığa qədər yaşadığı Hovuslu kəndində necə ləyaqətlə öz üstündə daşımışdırsa, 1993-cü ildən sonra məskunlaşdığı Beyləqan rayonunun Günəşli qəsəbəsində də eləcə ləyaqətlə davam etdirmişdir. Hənifə Çələbi ömrünün son üç ilini isə Bakı şəhərindəki Binəqədi rayonu ərazisində yaşadı. Burada da bir el ağbirçəyi kimi, bir el anası kimi özünü göstərdi. Bir sözlə, yaşamış olduğu Cəbrayılı-mızda da, Beyləqan torpağında da, Binəqədi ərazisində də Çələbilər nəslinin adına layiq, bir əsil Azərbaycanlı anası kimi hamı tərəfindən sevildi-əzizləndi Hənifə Çələbi. Özünün vəsiyyətinə əsasən də anası Fatma Çələbinin bibisi olan Həcər Çələbinin (Hacı Qasım Çələbinin qızı Həcər Çələbinin) və dayısı Yəhya Çələbi Alı Çələbi oğlunun dəfn olunduqları Beyləqan rayonunun Günəşli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırıldı.

Bəli, zamanla yanaşı addımlayan - yəni bütün zamanlarda bizimlə olan Çələbilər övladlarından 80 yaşlı bir el ağbirçəyini - Zamanova Hənifə Həsən qızını da hax dünyasına yola saldıq. Bu dünyada da, o dünyada da bizim üçün əziz və müqəddəs olan Hənifə Çələbinin əziz xatirəsi həmişə yaddaşlarda yaşayacaqdır. Qardaşları Məhəmmədəli Çələbiyə, Əlyənağı Çələbiyə, Tağı Çələbiyə, Müstəqim Çələbiyə, Arif Çələbiyə, bacısı Səbahət Çələbiyə, həmçinin övladlarına və bütün Çələbilərimizə başsağlığı verib, Hənifə Çələbiyə Allahdan rəhmət diləyir, məzarı nurla dolsun deyirik!

**Şakir ALBALIYEV**

## Yaşasaydı, 60 yaşı olacaqdı...



Mehdi orta məktəbdə məndən bir sinif yuxarıda oxuyurdu, çalışqanlıq, mehribanlıq ilə həmişə xüsusi seçilirdi. Orta məktəbi bitirdikdən sonra Bakıya işləməyə getdi. Qardaşı Firudinlə söhbət zamanı o, bu məsələyə bir qədər də aydınlıq gətirib bildirdi ki, Mehdi Bakı Neft Texnikumunu bitirib, göndərişlə Bakıdakı Albalıq deyilən əraziyə - Qaz Aparatı Zavoduna göndərilir. Burada o, üç ilcən instrumental sexdə usta işləyir. Buzovnadakı əlvan metallurgiya zavodunda işlədikdən bir müddət sonra Suraxanı rayon hərbi komissarlığına gəlib, könüllü döyüşlərə yollanır. Rota komandirinin müavini kimi əvvəl Füzuli bölgəsində, sonra isə Tərtər isti-

duyğularla o illəri də xatırladı, indiki dövrə də işarə etdi. Mehdiyə də, övladlarına da ayrı-ayrı məktəblərdə dərs demiş olduğunu çərxi-fələyin qeribə olayları kimi xarakterizə etdi.

114 sayılı orta məktəbdə işləmiş Mehdinin əsgər yoldaşı Burxan müəllim də Mehdinin dostluğa sadıq, vətənpərvər bir oğlan olmasından söz saldı, dedi ki, Mehdi sanki elə vətən üçün doğulmuşdu, özünü də bu vətənin yolunda şəhid etdi.

Qeyd edim ki, Mehdinin həyat yoldaşı Mətanət xanım da 2017-ci ilin 14 sentyabrında dünyasını dəyişib. Onların evliliyindən iki oğulları dünyaya gəlib: Mehman və Tehran. Hər ikisi ali təhsillidirlər. Texniki Universiteti bitiriblər. Mehman hələ ailə həyatı qurmayıb. Xəzər



Dəniz Gəmiçiliyi İdarəsində Dəniz Neqliyyat Departamentində mühəndis işləyir. Tehran isə kiçik bizneslə məşğuldur. Evlidir. İki övladı var: Mehdi və Mehri. Göründüyü kimi, Tehran öz oğluna atasının adını qoyub. Yaxın gələcəkdə Mehdinin öz babasının qisasını alacağına inanırıq. Bəli, 1994-cü ilin 13 mayında Tərtər Seysulan kəndində həlak olan 7 nəfər əsgər və zabit heyətindən biri də leytenant Mehdi Allahverdi oğlu Mehdiyev idi. İnanırıq ki, Tehranın oğlu Mehdi babasının yarıda qalan arzularını həyata keçirməklə həm onun adının daşıyıcısı, həm də arzularının və əməllərinin daşıyıcısı olmaqla ruhunu şad edəcəkdir.

Bəli, Kavdar kəndindən başlanan



Mehdi, həyat yoldaşı Mətanət xanım, oğulları Tehran və Mehman

qamətində döyüşür və elə orda da - Seysulan kəndində də şəhid olur...

... Bu gün Bakının Hövsan qəsəbəsindəki 280 sayılı tam orta məktəb leytenant Mehdi Allahverdi oğlu Mehdiyevin adını daşıyır. Elə mən də ilk olaraq yolu o məktəbdən salmışdım. Məktəbin bir qrup müəllimi ilə görüşüb söhbət etdim. Şəhidlər üçün ayrılmış guşə ilə tanış oldum. Burada qeribə bir təsadüflə də rastlaşdım. Mehdi 12 avqust 1959-cu ildə rayonumuzun Kavdar kəndində doğulub. Kavdar məktəbində oxuyanda ona dərs demiş fiziki tərbiyə müəllimi Vidadi Bağirov burada Mehdinin adını daşıyan məktəbdə



Mehdi bacısı Pəri xanım ilə

ömür yolu 60 ili geridə qoydu. Yaşasaydı 60 yaşı olacaqdı... Lakin əməlləri ilə ürəklərdə özünə mənəvi abidə ucaltmağa nail oldu. Bu gün leytenant Mehdi Mehdiyevin adına Bakının Hövsan qəsəbəsində bir məktəb var: 280 sayılı tam orta məktəb. Həmin məktəbdəki şagirdlərin hər bir uğuru Mehdinin qəhrəmanlıq örnəyi olan həyatına və əməllərinə bir işıq saçır. Onun adının və arzularının ürəklərdə əbədiləşib yaşadığından soraq verir...


**Sabir ASLANOV,**

Cəbrayıl rayonu 14 sayılı tam orta məktəbin baş müəllimi




Mehdi doğmaları ilə

də onun övladlarına dərs deyib. Vidadi müəllim kövrək, həzin



## Əməlləri ilə ziya saçanlar



### Müəllim ata və oğul: Yaşar, Səxavət Aliyevlər

**Yaşar Qaçay oğlu Aliyev 19 yanvar 1948-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1955-1966-cı illərdə kəndlərindəki orta məktəbdə təhsil alıb. 1966-1970-ci illərdə isə Gəncə Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində ali təhsil alıb, bir il müəllim işlədikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Ordu sıralarından tərxis olunduqdan sonra Yaşar müəllim öz şərfli sənətini davam etdirməyə başlayıb, Böyük Mərcanlı kənd orta məktəbində öz ixtisası üzrə fizika dərslərini tədris edib.**

Yaşar Aliyev həmkəndlisi Nazxanım Yusif qızı Əliyeva ilə ailə həyatı qurub. Qeyd edim ki, Nazxanım müəllimə də Xanış Rüstəmov adına Böyük Mərcanlı kənd tam orta məktəbində sinif müəllimi işləyir. Onların Mehəmməd, Cəmiyyət, Səxavət və Mahir adlı dörd oğul övladları dünyaya gəlib. Ötən il ailənin sonbeşik övladı olan Mahirin dünyasını vaxtsız dəyişməsi Yaşar müəllimlə Nazxanım müəllim üçün ağır üzüntü gətirdi. 1993-cü ildə yurd itkisi, indi də oğul itkisi... Ancaq bu ağır itkilər ömür-günlerini xalqın balalarının maariflənməsi yolunda sərf edən valideynləri müəllimləri sarsıtmadı. Milan Kunderanın belə bir fikri var: "Kiminlə güldüyünü unuda bilərsən, amma kiminlə ağladığını eslə". Bu mənada bu itkilərdən sarsılmadılar, amma bu niskil ürəklərinin başında daim qövr edən onları daha da bərkitdi, dözümlü, mətin etdi. Axı müəllim təkəcə bilik öyrətməklə cəmiyyətdə öz rolunu tamamlamır, müəllim həm də öz təbiəti-ruhu etibarilə insanlara nümunəvi bir yaşama əhval-ruhiyyəsi nümayiş etdirməli, həyatın bərkinə-boşuna düşüb-çıxmağı da öz həyatlarının təmsalında cəmiyyətə görk etdirməlidir.

Bəli, 18 avqust 1989-cu ildə hələ Cəbrayıldə yaşadığı

mız bəxtəvər günlərimizdə Yaşar müəllim bir bacarıqlı-səriştəli müəllim kimi baş müəllim adı aldığı kimi, məcburi köçkünlük dövründə də bu adı ali dərəcəli müəllim adı almaqla daha da şərəfləndirdi, fələyin ona dadızdirdiği yurdsuzluq-yuvasızlıq ağrı-acısını acığına daha da yaxşı müəllim olduğunu isbat etdi. İndi də oğul dağı çəkən müəllim-valideyn kimi bu dərdi ömür-billah unuda bilməyəcəyi təqdirdə belə ruhdan düşməyib, həm dözümlü ünvanı kimi özünü el gözündə şux aparıb, böyük iradə nümayiş etdirir, həm də müəllimlik fəaliyyətini uğurla davam etdirir. Belə ki, müəllim kimi fərdi təqaüdə çıxsada, Biləsuvar rayonu ərazisindəki məcburi köçkün qəsəbəsində abiturient hazırlığı üçün nəzərdə tutulan "Uğur-14" özəl hazırlıq kursunda işləyir. Yaşar müəllimin vaxtilə dərs demiş olduğu şagirdləri respublikamızda yüksək vəzifə sahibləridirlər. Bundan başqa, ixtisasca fizika müəllimi olan Yaşar Aliyev şagirdlərinə aşıladığı bu fənin sirlərini öz doğma övladı Səxavət müəllimə də dərin-dən mənimsədə bilib.

Bəli, 6 may 1980-ci ildə Böyük Mərcanlı kəndində Yaşar müəllimin dünyaya gələn övladı Səxavət Aliyev sözün bütün mənalarında atasının layiqli davamçısıdır. 1986-cı ildə doğulduğu kənd məktəbinin 1-ci sinfinə gedən Səxavət müəllim 1993-cü ildə məcburi köçkün olmaq müsibəti düşür. O, 1997-ci ildə orta məktəbi bitirib, 1998-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmaqla 2002-ci ildə bakalavr dərəcəsi ilə ali təhsilini tamamlayır. Bu isə həm də o demək idi ki, Səxavət peşə baxımından da atasının yetirməsi və davamçısı olaraq yolunu davam etdirəcək. Lakin öncə vətən qarşısında bir hərbi mükəlləfiyyət deyilən borcu olduğundan, 2002-2003-cü illərdə əsgəri xidmətdə olur. Xidməti borcunu şərəflə yerinə yetirən Səxavət müəllim atasının getdiyi şərəfli müəllimlik yolunu davam etdirir. 2003-2009-cu il-

lərdə Biləsuvar rayonundakı məcburi köçkün qəsəbəsində 10 sayılı orta məktəbdə fizika müəllimi işləyir.

Qeyd edim ki, Səxavət Aliyevin həyat yoldaşı Susanə Ağayeva da ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimidir və bu evlilikdən onların Jalə, Elmır və Furkan adlı övladları dünyaya gəlib.

Səxavət müəllim 2009-cu ildə Bakı Şəhərinə köçdüyündən, müəllimlik fəaliyyətini də burada davam etdirir. Respublikanın öndə gedən aparıcı tədris kurslarında - "Araz", "Zəfər", "Kaspi" kurslarında və liseylərdə müəllim işləyən S.Y. Aliyev hazırda Xəzər Universitetinin nəzdində yerləşən "Dünya" məktəbində fizika müəllimi və metodist işləyir. Eyni zamanda, Şuşa rayon 6 sayılı

kası kimi onun tərtibatçısı-müəllifi olduğu yeni təhsil sistemi, kurikulum əsasında hazırlanmış "Fizika" (2018) adlı fundamental bir kitabı göstərmək olar. Abiturientlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün köməkçi metodik vəsait kimi nəzərdə tutulmuş bu kitabın özəlliyi həm də ondadır ki, burada bəhs açılan ən mürəkkəb mövzular belə ən sadə dildə işlənmişdir. Bu da metodik vəsaitin asanlıqla oxunuşu və qavranılması üçün başlıca şərtidir. Belə bir aforizm var ki, dərs müəllim üçün aydın olmazsa, şagirdlər üçün qaralıq bir zülmətdir. Bu prinsipdən götür-qoy etdikdə, Səxavət müəllim belə sadə dildə çətin və mürəkkəb mövzularını təqdim etməklə öyrəncələrini qaralıq zülmətdən işığa çıxardan maarif pərvanəsidir, başqa sözlə, əsl ziyalı müəllimdir ki, əqlinin ziyası-nuru ilə qaralıq qalan mətləbləri işıqlandırır, müəllim və şagirdlərinin yoluna bu metodik vəsaiti ilə ziya-ışığı saçır.

Məncə, bunun belə olması çətin olduğu kimi həm də təbii görünəndir. Çünki Səxavət müəllimin də yoluna vaxtilə belə bir işıq saçan olub. O işıq isə Səxavət Aliyevin cismani və mənəvi valideyni - atası və müəllimi olan Yaşar müəlliməndən ona həm irsən, həm də varislik kimi ötürülən ziyalı-müəllim enerjisinin tükənmez gücüdür. Bir ata kimi də, bir müəllim kimi ailəsindən və məktəbdən aldığı gücü öz müəllim ömrünə mayak edən oğul kimi Səxavət müəllimin ziyallığı nə qədər dərəcədə təqdirləyirdisə, bu işığın mənbəyi kimi çıxış edən Səxavət müəllimin atası və ustadı olan Yaşar müəllimin müəllimlik fədakarlığı da o dərəcədə alqışa, tərifə layiqdir. Öz ixtisaslarına uyğun bir düsturla ifadə etsək, F1=F2, yaxud təsir əks-təsirə bərabərdir. Yaxud da türk folklorundan gələn bir ifadə ilə fikrimizi ifadə eləsək, "Yapan kəndinə yapar". Bəli, hər kəs nə edirsə, hər kəs kim olursa, sonda dönüb özü olur, sonda dönüb özüne qayıdır əməlləri.

Əməllərlə xalqına ziya bəxş edənlər nə xoşbəxtidirlər. Mən bu yazımda belə bir əməlin təmsalında fizikanın optika qanunları ilə hərəkət edən və ixtisaslarına uyğun olan işıq selini ziya seli şəklində şagirdlərinə paylayan bəxtəvər ata və oğuldan söhbət açdım. Söhbət açdım ki, siz də tanıyıb biləsiniz.

**Şakir ALBALIYEV,**  
filologiya üzrə fəlsəfə doktoru

## Cəbrayılılarımız

### Arzum kəndimizdə müəllim işləməkdir



**Bakının Nizami rayonunda yerləşən Namiq Həmzə oğlu Həmzəyevin adını daşıyan 238 sayılı tam orta məktəbə yolum düşmüşdü. Məktəbin direktoru İlqar Əhli oğlu Talibovla görüşdüm, öyrəndim ki, həmkəndlimiz, orta məktəbdə mənədən bir sinif yuxarıda oxuyan Əziz Ağaqulu oğlu Mustafayev də burada işləyir. Əziz müəllim haqqında razılıqla söz açdı. Fikir-xəyal məni o illərə çəkib apardı...**

14 yanvar 1968-ci ildə Dağtumas kəndində anadan olan Əziz Mustafayev 1975-1985-ci illərdə kəndlərindəki orta məktəbi müvəffəq qiymətlərlə bitirir. 1986-1988-ci illər Moskva vilayətində hərbi xidmətdə olur. Daha sonra kəndlərində kolxozda fəhlə işləyən Əziz 1991-ci ildə BDU-nun kimya fakültəsinə qəbul olur. 1996-cı ildə ali təhsilini tamamlayır və AMEA-nın Botanika İnstitutunda laborant işləyir.

2000-ci ildən isə 238 sayılı məktəbdə kimya müəllimi kimi fəaliyyətə başlayır. 2015-ci ildən isə məktəbin təsərrüfat işləri üzrə direktor müavini işləyir. Eyni zamanda o, 2000-2012-ci illərdə TQDK-da nəzarətçi müəllim olub. Hazırda isə Bakı Şəhər Təhsil İdarəsində kurator, belə ki, Nizami rayonundakı 23 məktəbə dərslərlərin paylanması işinə o, məsuldur. Əziz müəllimlə ordan-burdan xeyli söhbət etdik. Söhbət əsnasında dedi ki, Cəbrayıl rayonundan Bakı məktəblərində işləyənlərimiz çoxdur. Nizami rayonundakı 129 sayılı məktəbdə Samirə Mahmud qızı Quliyeva, 227 sayılı məktəbdə Sevinc Vəqif qızı Hüseynova, Yasamal rayonundakı 286 sayılı məktəbdə Samir Mehdiyev, habelə Xəzər rayonu Binə qəsəbəsindəki məktəbdə Arif Mehraliyev müvafiq olaraq direktor və direktor müavini kimi vəzifələrdə fəaliyyət göstərirlər. Bütün bunlar bir tərəfdən Cəbrayılı kimi məni fərəhləndirirdisə də, bir tərəfdən də qəlbimə həzin bir nisgil gətirirdi. 1989-cu ildə Cəbrayılın ucaq kəndi olan Dağtumasdan ilk olaraq ali məktəblərə sənəd verənlər arasında mən pionerlik etdim, BDU-nun filologiya fakültəsinə daxil oldum. Ayağım kəndimizə düşərli oldu. Mənim ardınca kənddən Əziz Mustafayev, Arif Mehraliyev, İlqar Məmmədov, İbrahim Abdullayev... ali məktəblərə qəbul oldular. Hamımızın da fikrimiz öz kəndimizdə, öz el-obamızda uşaqlara dərs demək, müəllim işləmək idi. Yəni mən bir-iki il kənddə müəllim işləyə bildim. Hətta yetirmələrimdən Sevinc Muxtar qızı Məmmədova, Dilefruz Şükür qızı Abasquliyeva da hələ Cəbrayıldə olanda Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul oldular. Sonradan Aynur Məhəmməd qızı Məmmədova, Zamiq Mətləb oğlu Qurbanov da bu sıraya qoşulub ali təhsilə yiyələndilər. Amma ürəklərimdəki oğma el-obaya qayıdub müəllimlik etmək həvəsləri gözələrində qaldı. 1993-cü ilin avqustunda rayonumuzun işğalı faciəsi bütün gələcək planlarımızın üstündən xətt çəkdi. Sevinc Muxtar qızı hardansa telefon nömrəmi öyrənib mənə zəng vurmuşdu. Kövrək-kövrək danışdı, Bərdə rayonuna gəlin köçdüyünü və orada müəllimlik etdiyini dedi, hər ikimiz kəndə bağlı danışub kövrəldik. Yurd nisgili, el-oba həsrəti və o yerlərlə bağlı üreyimizdə bəslədiyimiz arzularımız üreyimizdə qalmışdı axı!

Elə haqqında söhbət açdığım Əziz Ağaqulu oğlu da beləcə... Ondən soruşanda ki, nə arzun var üreyində, sövq-təbii bir duyğu ilə cavab verdi ki, nə arzum olacaq ki? 1995-ci ildə Xatirə adlı baş tibb bacısı işləyən bir xanımla ailə qurub. Bir qızı, bir oğlu var. Qızları Ləman ailə həyatı qurub. Oğlu Orxan isə BDU-nun tətbiqi riyaziyyat fakültəsinin 3-cü kursunda oxuyur. Sonra da qayıtdı ki, Şakir müəllim, bunları deməkdən fikrim odur ki, yeni ailə də qurmuşam, Allah-təala oğul-qız payımızı da verib. Əsas arzum Cəbrayıla qayıtmaq, kəndimizdə sinif rəhbəri olub müəllim işləməkdir. Heç olmasa bundan beləki ömrümüzü həm doğma torpağımızda yaşayaq, həm də doğma el-obamızın içində olub, kəndimizin uşaqlarına dərs deyək.

Bilirdim ki, Əziz müəllim mənə təxminən elə bu cür də cavab verəcək. Bəli, axı hamımızın içində Cəbrayılımıza, doğma el-obamıza qayıdub, orada kəndin-kəşəyin içində özümüzə binəgüzərlilik qurmaq, müəllimlik ələmək istəyi vardı. Ona görə də belə bir arzumuzun üreyimizdə qalmasına görə Bakının ayrı-ayrı məktəblərində direktor, direktor müavini işləyənlərimizin soruşunu eşidəndən həzin duyğu içində kövrəldim ki, onların hər biri rayonumuzun ayrı-ayrı məktəblərində pedaqoji fəaliyyətlə məşğul-olmalı idilər. Amma o tərəfdən də sevinirdim ki, bu kimi uğurlarımız da Cəbrayılımızı öz əməlimizlə layiqincə təmsil eləyib yaşatmaq mümkündür. Onların biri də elə Əziz müəllimin özüdür. Qismət olsun gecikmiş də olsa, arzularımız həyata keçsin.

Əlif oğlu

# Didərgin ruhun harayı...

## Qarabağ qazisinə son vida sözü



Tanıdığım, daimi ünsiyətdə olduğum bir şəxs haqqında keçmiş zamanda danışmaq olduqca çətindir. Acılı-şirinli xatirələrlə doludur həyatımız. Dünyanın qeribə işləri var. Odun-alovun içərisindən adlanan bir insanın adı həyatda ölümlə üz-üzə dayanması daha çox ağrıdır insanı. Bu ölüm çox erkən gəldikdə isə onunla heç cür barışmaq olmur. "Ölüm haqqı" deyiblər. Amma elə ölüm

əmrinə əsasən xidmətini davam etdirmək üçün 704 sayılı hərbi hissə komandirinin sərəncamına göndərilib və həmin tarixdən etibarən orada Maddi-Texniki Təminat Bölüyünün Zirehli Tank Texniki Təminat Tağım komandiri vəzifəsinə təyin olunur. 2000-ci il iyun ayının 1-dən Motoatıcı Taborun Təminat Tağım komandiri, 2001-ci il dekabr ayının 2-dən MİB-də baş texnik olaraq qulluq edib. Sonrakı hərbi xidmət illəri 702, 706, 342 sayılı hərbi hissələrdə keçib. 2015-ci il sentyabrın 25-də ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılıb. Yaşar Hüseynov 1992-ci il dekabr ayının 25-də gizir, 2000-ci il mart ayının 31-də baş gizir hərbi rütbələri verilib.

Yaşar Hüseynovun Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilib. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı ilə, "Qüsursuz xidmətə görə" medalının hər üç dərəcəsi ilə, "Azərbay-

min Vətən torpağının müdafiəsi zamanı şəhid olması Yaşarın qəlbini için- için didir, ona rahatlıq vermir. Yurd itkisi, dedə-baba torpaqlarımızın düşmən tapdığı altında qalması ilə heç cür barışa bilmirdi. Vəfatından öncə yüzrlər insan üçüncü qəsəbəyə axışır, onunla vidalaşırdılar. Minbaşılı Ərazi Nümayəndəsi Zakir Camalov, Qarabağ müharibəsi veteranları və qaziləri, qohum və tanışlar bir an da olsun onun yastığının yanından çəkilmirdilər. Belə vida anlarından birində onun dəfələrlə qolunu qaldıraraq dizlərinə döyməsinin şahidi oldum. Məncə, bu edə bilmədiklərimdən doğan təəsüf hissi idi. Nə qədər istəkləri yarımçıq qaldı. Yurda qayıtmaq arzusu, el-obasını yurdda xoşbəxt görmək istəyi, qardaşı Həbilin onun sağlamlığı yolunda etdiyi fədakarlıqlar... Daha nələr, nələr...


Yaşar Hüseynov həm də qayğıkeş ailə başçısı idi. Dörd oğul, bir qız atası olaraq həmişə qürur duyar, övladları ilə fəxr edərdi. Böyük oğlu Sənan hərbiçi olaraq onun yolunu davam etdirir, kiçik oğlu Səxavət isə cəbhənin ön hissəsində Vətənə ləyaqətlə xidmət edir. Belə də olmalı idi. Çünki onlar igid, vətənpərvər bir oğulun - Yaşar Hüseynovun ocağı başında böyüyüb, tərbiyə alıblar.

Qazimizi martın 24-də, yağışlı-çiskinli bir yaz səhəri itirdik. Onun adına layiq bir dəfn mərasimi təşkil olundu. Mitinqə yığılan çoxsaylı insan izdihamı ona olan hörmət və minnətdarlıq hissəsinin təzahürü idi. 52 illik ömrünün tən yarısını - 26 ilini əsgər və zabit çəkmələrində dolaşan bir Vətən oğluna son borclarını verirdi insanlar.

Heç kəs bu dünyada əbədi qalası deyil. Doğulan bir gün bu dünyadan köçəcək. Yeganə təsəlimiz odur ki, Yaşar Bayram oğlu Hüseynov şəərəfli bir ömür yaşayaq dünyadan köçdü. Mənalı həyatı ilə Vətənə xidmət, millətə sədaqət nümunəsi oldu. İllər öte-cək, nəsillər bir-birini əvəz edəcək. Doğma yurd yerlərinə dönmüş insanlar bu torpaqların azadlığı uğrunda fədakarlıq göstərmiş igidlərimizi ehtiramla anacaqlar. Qarabağ qazimiz Yaşar da bu anılanlar sırasında olacaq. Hələlik Vətən səmalarında bir narahat ruh dolaşır. Bu ruh o zaman şad olacaq ki, doğma yurd yerlərimizə dönəcəyik. Məzarın başında hər birimiz bu amal uğrunda səfərbər olacağımıza söz verdik.

Ruhun, şad, məkanın cənnət olsun, eloğlu!

**Hidayət SƏFƏRLİ,**  
Baş redaktor müavini,  
AJB-nin üzvü



var ki, onu haqq adlandırmaq olmaz. Qarabağ qazisi Yaşar Bayram oğlu Hüseynovun vaxtsız ölümü kimi...

**Yaşar Bayram oğlu Hüseynov** 21 may 1967-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndində anadan olub. 1974-cü ildə kənd səkkizillik məktəbini bitirərək rayondakı 131 nömrəli Texniki Peşə Məktəbinə daxil olub. 1985-1987-ci illərdə Ulanudeburyatski şəhərində həqiqi hərbi xidmət keçib. 1987-1991-ci illərdə rayon Çörək Zavodunda çalışıb. 1991-ci ilin oktyabrında erməni təcavüzünün qarşısını almaq, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdfəie qüvvələri formalaşdırılmağa başlandı. O, həmin il noyabrın 1-də yeni yaradılmış 805 sayılı hərbi hissədə xidmətə ilk könüllülərdən biri olaraq başladı. Yaşar Hüseynov, beləliklə, Azərbaycan Ordusunun ilk könüllülərindən biri oldu. 1992-ci il dekabr ayının 25-də 896 sayılı hərbi hissədə Ərzaq Xidmət Rəisinin köməkçisi, 04.02.1994 - 20.10.1997-ci illərdə II Taborun Maddi-Texniki Tağımının texniki, 21.10.1997 - 29.06.1999-cu il tarixlərdə 706 sayılı hərbi hissədə Motoatıcı Taborun Təminat Tağımının texniki vəzifələrində xidmətini davam etdirib. 1999-cu il may ayının 30-da Müdfəie Nazirliyinin

can Ordusunun 100 illiyi" yubiley medalı ilə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı ilə, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları ilə təltif olunub.

Yaşar Hüseynov 1991-1994-cü illərdə Cəbrayıl rayonu və ətraf bölgələrdə keçirilmiş ən mühüm döyüş əməliyyatlarında iştirak edib və məşhur Sur əməliyyatı zamanı PDM-lə minaya düşərək ölümlə qalın arasında uzun müddət çarpışıb. Demək olar ki, həyata bağlılığı, mübarizə əzmi sayəsində yenidən həyata dönüb... Bu illərdə neçə dəfə ölümlə üz-üzə dayanıb, üreyində iki qardaşının ağrı-acısını daşıyıb. Qardaşlarından Vahidin faciəli ölümü, Nazi-



# Yarım əsrlik yolum



**Şakir Albalyev**

Fələyin küləyilə, zamanın kələyilə sürət götürdüm, arşınladım bu dünyanın boyunu. Ölçdüm gördüm 50 ildi - yarım əsrdi gəldiyim yolun uzununu. Dünyanın arşını 50 illik ömür deyər boyuma minnət qoyub boyuma doladı bu əlli ili - yarım əsri. Zaman da mənə kələfindən keçirib, taleyin rişxəndi kimi barmağıma doladı; dedi yaşamısan yarım əsr - düz əlli il. Demədi yaşamısan əsir-yesir, qaçqın-köçkün, bəxtdən küskün, ya da ki bəy kefində. Adamlar da qıraqdan baxıb köksün ötürdü: "50 oldun-bəlli oldun" dedilər, bəxtəvərlik verdilər. düzdü, bu əlli ili şikəst, əlil yaşamadım, dürüst, sərbəst, əlli-ayaqlı yaşadım, bəlli bir ömür də düşdü qismətimə, elinə bir oldu adım. Amma nə fayda: atadan, həyatdan yetim qaldım həyatda. Bu əlli ildə ata əvəzi ata da oldum, amma ata olmadım. Bir el qızına qoşalaşmış tay olmadım. Atamdan da, butamdan da yetim oldum. Arzum-niyyətim yetim, sevgim-həyatım yetim... Minməmiş düşdüm minmək istədiyim atdan. Üz tutduğum yola axıracan varmadım, yarımadım, yetim qaldım həyatdan... Qəlbim sevgilərin qəbristanlığına döndü. içimdə neçə sevgim doğuldu, elə beşiyindəcə boğuldu, öldü. Osevginin miqdarında o qədər də neçə kərəm mən oldum yanıq Kərəm... doğuldum, yandım - ya-

xıldım... axırda da yox oldum heç olmamış kimi - anadan doğulmamış kimi. Kərəmin yerinə qoydu-lar mənə, "Yanıq Kərəmi" havasına yana-yana, oyalana-oyalana yox, havalana-havalana-gülə-gülə qol götürüb oynadılar. Eşqimin yasına dəli olub havalanmaq əvəzinə, şeşləniş şeşləniş, nəşləniş nəşləniş şıdırğı getdilər, vayımı toy-düyün etdilər, toyumu "kor düyün" etdilər. Bax beləcə, "həlləcə-hülləcə" sevgi dolu Odlu-atəşin qəlbimi kürədən çıxan qızmar dəmir kimi cızıldada-cızıldada, sızıldada-sızıldada üstünə su deyib, benzin atdılar, elə bil ki, bayram tonqalı çatdılar. Qəlbimə od qoya-qoya Artırdılar cəbrimi, "soyutdular" səbrimi, sızıldadı için-için... Samovar öz yanğısını içində çəkən kimi oxşayıb həzin-həzin dilinin altındaca astaca-astaca ağır-bayatı üstə öz dərdin öyən kimi samovardan dərs aldım, oxşadım dərdlərimi, özüm-özümü ağladım... Axı mənə mən qədər tanıyan yox, bilən yox. Axı mənim dərdimi özüm qədər çəkən yox. 50 illik boyumu oxşayıb-əzizləyib, Ölçüb-biçib çəkidi - tərəzidə çəkən yox. 50 ildir toyumun xərcin-borcun çəkən yox... Bu dərdin yığıntısı odlandırıan könümün alovlu yanğısını yağış yox, bəlkə bir az hamıdan gizli-gizli axıb içimə sızan gözümlə yağıştı bəlkə söndürə bil...

bilə-bilə özüm üçün yaşamağa qıymadım. Özüm üçün misqal-misqal yaşadım, öz ömrümün özümünkü olmasına qoymadım. Ayna kimi şəffaf, su kimi saf, ləkəsiz, kölgəsiz, təmiz yaşadım. Qoruq-qaytaq bilmədim, alnıaçıq, gözütöx, qorxusuz-hürküsüz yaşadım. Harda haqsızlıq gördüm oddan köynək geydim, susurdum anında. Nə bir qara ləkə, nə bir qara kölgə düşmədi ömür yoluma. gözü kölgəli olmadım bir kimsənin yanında. Amma qaraçuxa kimi Kölgəmi saldım yollara. Kölgəm düşdü Çoxlarının üstünə. Sevincindən genələn qəlbim sığmadı köksümə. ÖZ bəxtimdən küskün oldum, başqalarının bəxtinə ovxar daşı oldum, ovxarladım-hamarladım, qızıl tale əyarladım, bəxtiyeyin etdim çoxlarını. Yadların xoşbəxtliyin sandım öz səadətım. Əvəzində ürəkədlü bu səmiyyətdən nə gördüm cəmiyyətdən? Böyük bir ənam: alternativli olmayan subayların padşahı etdilər mənə, 50 yaşa tənha gəldim... Tək yaşadım bu ömrü mən bir belə adam içində. Bir böyük meydan içində meydanımı boş gördüm, tənha qaldım meydan-da. Bir belə qadın içində mənimlə təngəlməyə-özünü mənə bölməyə, qoşa dövrən sürməyə cürəti çatan olmadı. Qeyrəti çatan olmadı. Ancaq nə cür yaşadım? Dağ kimi başıuca, şəffaf ömür yaşadım. Elə bircə buna görə ömrü vermədim hədə-rə. Şərəflə, vicdanla, insana xas narahat bir həyəcanla, el-obanın yolunda ürəklə-canla yaşadığıma görə bu əlli ili özüm kimi-öz ömrüm kimi yaşadım!..



## Tələbə adın mübarək!

Quliyeva Şəlaləni Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olması münasibətilə atası Əlyar, anası Ülkər, babası İsmayıl, nənəsi Sərmayə, qardaşı Murad, bacısı Jalə, dayıları Nadir, Natiq, Nazim, xalaları İradə, Kifayət, Aidə, bibiləri Şöhlət, Ballı, əmisi qızı Esmira təbrik edir, tələbə adını ləyaqətlə daşmasını, həyatda həmişə uğurlar qazanmasını arzulayırlar.

*Təbrikə Şakir müəllim də qoşulur.*

## Veteranlarımız döyüş bölgəsində



Silahlı Qüvvələrimizin yaranmasının 101 illiyi münasibətilə Azərbaycan QMƏVŞAİB-in Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov və bir qrup veteran Füzuli bölgəsində "N" sayılı hərbi hissədə əsgərlərlə görüşmüş və onları bayram münasibətilə təbrik etmiş, müxtəlif sovqatlarla sevindirmişlər.

*"Xudafərin"*

## Məktəbli idmançılarımız




Rəhimli Səid Aftandil oğlu 7 dekabr 2010-cu ildə Bakıda doğulub. Əslən rayonumuzun Xələfli kəndindəndir.

Behbudlu Emin Uğur oğlu 8 avqust 2010-cu ildə Bakıda doğulub. Əslən rayonumuzun Şahvəlli kəndindəndir.

Hər ikisi Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbin 4-cü sinfində oxuyur. 2017-ci ildən Kyonuşinkai karate idman növü ilə məşğuldurlar. Səid 3 və 4 mayda keçirilən Dünya Kubokunda II yerə, Emin isə III yerə layiq görülüb. Onların məşqçisi 9-cu Dan Qara kəmərlə Sahibi Kyonuşinkai Federasiyasının prezidenti Teyyub Əzizov idmançılarımızın gələcəkdə daha böyük uğurlar qazanacağına ümid bəsləyir.

İdmançılarımızı təbrik edir və onlardan yeni-yeni idman nailiyyətləri gözləyirik.

*"Xudafərin"*



## HACI QARAMAN

*Müqəddəs ruh sahibi olan Hacı Qaraman babamıza övlad sevgisi ilə*

Qəribəm, qəlbimi sızladanda qəm, Mübarək isminəüz tuturam mən. Bilənlər bilir ki, türk oğlu, türkəm - Könül dastanımdır Hacı Qaraman.

Sanmayın dil açan nələm-ahımdır, Həm şanlı keçmişim, həm sabahımdır. Məkkəm, Mədinəmdir-qibləgahımdır - Dinim-imanımdır Hacı Qaraman.

Mərd igidlər məskəni-obam Hacı Qaraman, Odum, suyum, torpağım-havam Hacı Qaraman. Gören səsim-avazım gedib sənə çatırmı - Ocağı yalqız qalan, babam Hacı Qaraman.

Şanlı kitabədir məscidi-damı, Cəddi-kəraməti dirilikşamı. Ulu ocağında saflaşır hamı - Səbrim-gümanımdır Hacı Qaraman.

Ruhu Qarabağda sütunum-tağım, Hüsnünə heyrandır aranımdağım. Çələbi yurdunda ulu torpağım - Elim-ünvanımdır Hacı Qaraman.

Bir də Cəbrayıla düşəndə yönüm, Torpaqda sünbülə dönəcək dənim.

İsmayıl deyir ki, əzəldin mənəm - Andım-amanımdır Hacı Qaraman, Sahib-zamanımdır Hacı Qaraman.

30.07.2019

## DAŞA SÖYKƏNƏN GƏLİN

Bağrına basdığın daş  
Yer-göy dilə gəlsə də,

Lap dərdindən ölsə də,  
Dinib danışan deyil.  
Ha yalvar, ha dilə tut  
Sönmüş ocaq kimidir,  
Bir də alışan deyil.  
Onun daş yuxusunu  
Poza bilən tapılmaz.  
Əzəl gündən belədir,  
Ölümün mənasını  
Yoza bilən tapılmaz...  
Ağlama, göz yaşıyla  
Göyərən deyil bu daş.  
Gətsən dalınca düşüb,  
Yüyürən deyil bu daş.  
Bir məzar sükutunda  
"Közərə" kədərdi o.  
Nə danışib-dinəndi,  
Nə "gəldi-gedərdi" o.  
Bu daş, nakam eşqinin  
Möhlet-aman bilməyən  
Ölüme qarşıdır.  
Bu daş ağlar qəlbinin  
Qarlı-buzlu qışdır...  
Söykən səbrinə, qoyma  
Nə qəlbini atəşi,  
Nə külü olsun bu daş.  
Haqqdan üzme əlini,  
Qoy, sənin ismətinin  
Heykəli olsun bu daş!..

2006

## SALAM ƏLEYKİM

Əldən çıxanda qismətim,  
Bəndi-bərəni kəsmədim.  
Səndən inciyib küsmədim -  
Güzərim, Salam əleykim!

Sevinc də, qüssə də gördüm,  
Sözəndən əlvən çələng hördüm.  
Cismimdə sızlayan dərdim -  
Azarım, Salam əleykim!

Ucuz ad-san zərli palan,  
Söz atını çapır yalan.  
Kəlməsi urvatsız olan -  
"Bazarım", Salam əleykim!

"Yuxarı başda" çullanan,  
Boyundan iri tullanan.  
Umsuq olanda yalmanan -  
Yazarım, Salam əleykim!..

Gah addımı izlədin,  
Gah boyumu əzizlədin.

## Rayon üzrə taxıl biçini və barama tədarükü

Cəbrayıl rayonu üzrə dənli və dənli paxlalı bitkilərin biçini tam başa çatmışdır. 2019-cu il iyul ayının 01-nə olan məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər üzrə biçilmiş 2980 hektar sahədən 10185 ton məhsul yığılmışdır. Toplanmış məhsulun 8505 tonunu və ya 83,5 faizini buğda, 1680 tonunu və ya 16,5 faizini isə arpa təşkil etmişdir. Taxılın ümumi məhsuldarlığı 34,2 sentner, o cümlədən buğdanın məhsuldarlığı 35,0 sentner, arpanın məhsuldarlığı isə 30,5 sentner olmuşdur. Rayon üzrə 4840,4 kiloqram barama tədarük edilmişdir.

S.SÜLEYMANOV,  
Cəbrayıl Rayon  
Statistika İdarəsinin rəisi

Cəbrayıl RİH, YAP rayon təşkilatı  
və "Xudafərin" qəzeti

Cəbrayıl RİH-nin Hovuslu kənd İƏD üzrə nümayəndəsinin müavini Arif Zamanova və bütün Çələbilər ocağına

**Hənifə Çələbi Həsən qızı Zamanovanın** vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

**Allah rəhmət eləsin!**

Cəbrayıl RİH, YAP rayon təşkilatı  
və "Xudafərin" qəzeti

Azərbaycan Dünyası Beynəlxalq Əlaqələr Mərkəzinin Prezidenti, Əməkdar İncəsənət xadimi, yazıçı-publisist Yasif Nəsirliyə, həyat yoldaşı

**Üzafə xanım Nəsirovanın** vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

## Cəbrayıl RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

**Məmmədov Kamil Surxay oğlu, Atakişiyev Aydın Niftali oğlu, Rüstəmov Sərdar Rəşid oğlu və İbadov Sücəddin Aliş oğlunun** vəfatlarından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

**Allah rəhmət eləsin!**

Baş redaktor:  
**Şakir Əlif oğlu**  
**ALBALIYEV**

Qəzet Ədliyyə Nazirliyində qeydə  
alınmış.

H/h:55233080000  
kod: 200888

VÖEN: 9900003611  
M/h: 013010001031

Kapitalbankın Cəbrayıl filialı  
VÖEN: 8200035441

Ünvan: AZ 1073, Bakı şəh.,  
Mətbuat prospekti, 529-cu məhəllə  
"Azərbaycan" nəşriyyatı.  
Telefon: (051) 441-15-82

Müəlliflərin mövqeyi ilə  
redaksiyanın mövqeyi üst-üstə  
düşməyə bilər.

Materiallardakı faktların  
doğruluğuna müəlliflər cavabdehdir.

Əlyazmalar geri qaytarılmır.

Qəzet "Açıq Səma"  
qəzetinin kompüter mərkəzində  
yığılıb, səhifələnilib və "Azərbaycan"  
nəşriyyatında çap edilib.  
**albaliyevshakir@gmail.com**  
**albaliyevshakir@rambler.ru**  
Sifariş №: 2500  
Tiraj: 1200